

**“Təsdiq edilmişdir”**

Azərbaycan Respublikasının  
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 13-q

“12” oktyabr 2015-ci il

**Sədr**

---

**R.Aslanlı**

**İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə  
dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə  
attestasiya keçirilməsi Qaydası**

**1. Ümumi müddəalar**

**1.1.** Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə müvafiq olaraq hazırlanmış və qiymətli kağızlar bazarında investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə keçirilən fiziki şəxslərin attestasiyasına (bundan sonra-attestasiya) dair tələbləri, habelə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (bundan sonra-Komitə) belə attestasiyaların keçirilməsi qaydasını müəyyən edir.

**2. Attestasiyanın məqsədi**

**2.1.** Attestasiya qiymətli kağızlar bazarında investisiya xidmətlərini (əməliyyatlarını) göstərmək istəyən fiziki şəxslərin bilik və bacarıqlarının “Qiymətli kağızlar bazarı

haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 30.3-cü və 30.4-cü maddələrində göstərilən investisiya xidmətlərinə (əməliyyatlarına) uyğunluğunu müəyyən etmək məqsədi ilə keçirilir.

**2.2.** Attestasiya “ümumi nəzəriyyə” və “qanunvericilik” istiqamətində aparılır. Hər bir istiqamət üzrə minimum keçid balı ayrı-ayrılıqda müəyyən edilir.

**2.3.** Attestasiyada məqbul (minimal keçid balı) və ya daha yüksək bal toplamış şəxslərə müvafiq xidmət (əməliyyat) növü üzrə ixtisas şəhadətnaməsi verilir.

**2.4.** Attestasiya rəhbər və sırası əməkdaşlar olmaqla iki kateqoriya üzrə aparılır.

### **3. Attestasiyanın tətbiq sahəsi və ixtisas şəhadətnamələrinin növləri**

**3.1.** Bu Qayda aşağıdakı növ ixtisas şəhadətnamələrinin alınmasına tətbiq edilməlidir:

**3.1.1.** A növü:

**3.1.1.1.** qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi;

**3.1.1.2.** qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

**3.1.1.3.** qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

**3.1.1.4.** mərkəzi depozitarın və ya fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

**3.1.1.5.** marja ticarəti;

**3.1.1.6.** müştərinin qiymətli kağız hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi.

**3.1.2.** B növü - fərdi investorların portfelinin idarə edilməsi.

**3.1.3.** C növü - investisiya məsləhətlərinin verilməsi.

**3.2.** Bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş A və ya B növü üzrə sırası və rəhbər şəxslər müvafiq olaraq rəhbər A1 (B1) və sırası şəxslər A2 (B2) növü üzrə attestasiyadan keçməlidirlər.

**3.3.** Bu Qaydaya əsasən rəhbər şəxs dedikdə hüquqi şəxsin struktur bölmələrində rəhbər vəzifə tutan şəxslər başa düşülür.

**3.4.** Qanunun 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidməti (əməliyyatı) istisna olmaqla yalnız digər yardımçı investisiya xidmətlərinin göstərilməsi məqsədilə ixtisas şəhadətnaməsinin alınmasına yol verilmir.

**3.5.** Investisiya fondunun idarəçisi kimi fəaliyyət göstərmək üçün aktivlərin idarə edilməsi fəaliyyəti üzrə ixtisas şəhadətnaməsi almaq iddiasında olan şəxs bu Qaydanın 3.1.2-ci yarım bəndinə müvafiq olaraq attestasiyadan keçməlidir

#### **4. Attestasiya proqramları**

**4.1.** A2 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya üçün test sualları toplusuna aşağıdakılar daxildir:

**4.1.1.** aşağıdakı sahələrə dair qanunvericilik aktları:

**4.1.1.1.** qiymətli kağızlar bazarı;

**4.1.1.2.** cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə;

**4.1.1.3.** investisiya fondları və onun fəaliyyəti.

**4.1.2.** aşağıdakı sahələr üzrə təcrübi (olduqda) və nəzəri biliklər:

**4.1.2.1.** investisiya xidmətlərinin (əməliyyatlarının) təşkili;

**4.1.2.2.** müştərilərin qiymətli kağızlarının, maliyyə vəziyyətinin, vergi statusunun və investisiya strategiyasının qiymətləndirilməsi;

**4.1.2.3.** hesabların açılması, aktivlərin hərəkəti və hesabların uçotunun aparılması;

**4.1.2.4.** müştərilərə məlumat və məsləhətlərin verilməsi;

**4.1.2.5.** müştəri sifarişlərinin yerinə yetirilməsi;

**4.1.2.6.** mikro iqtisadiyyat.

**4.2.** A1 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına bu Qaydanın 4.1-ci bəndində göstərilənlərə əlavə olaraq, aşağıdakılar daxildir:

**4.2.1.** korporativ idarəetmə sahəsində biliklər;

**4.2.1.1.** investisiya xidmətlərinin idarəetməsi;

**4.2.1.2.** ticarət və market-meykinq fəaliyyətinin idarəetməsi;

**4.2.1.3.** investisiya tədqiqatı üzrə fəaliyyətin idarəetməsi.

**4.3.** B2 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına aşağıdakılar daxildir:

**4.3.1.** aşağıdakı sahələrə dair qanunvericilik aktları:

- 4.3.1.1. qiymətli kağızlar bazarı;
- 4.3.1.2. korporativ idarəetmə və kommertiya hüquqi şəxsləri;
- 4.3.1.3. qiymətli kağızlar bazarına dair vergi sistemi;
- 4.3.2. aşağıdakı sahələr üzrə təcrübi (olduqda) və nəzəri biliklər:
  - 4.3.2.1. maliyyə institutları və maliyyə alətlərinin bazarları;
  - 4.3.2.2. korporativ maliyyə və maliyyə vasitələri ilə əqdlər;
  - 4.3.2.3. maliyyə analizlərinin hazırlanması və onlardan istifadə.
- 4.4. B1 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına bu Qaydanın 4.3-cü bəndində göstərilənlərə əlavə olaraq , aşağıdakılar daxildir:
  - 4.4.1. fərdi investitorların portfelinin idarə edilməsi üzrə fəaliyyətin idarəetməsinə dair biliklər.
- 4.5. C növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına aşağıdakılar daxildir:
  - 4.5.1. aşağıdakı sahələrə dair qanunvericilik aktları:
    - 4.5.1.1. qiymətli kağızlar bazarı;
    - 4.5.1.2. korporativ idarəetmə və kommertiya hüquqi şəxsləri;
    - 4.5.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.
  - 4.5.2. aşağıdakı sahələr üzrə təcrübi (olduqda) və nəzəri biliklər:
    - 4.5.2.1. iqtisadi məlumatların təhlili;
    - 4.5.2.2. investisiya strategiyalarının təhlili;
    - 4.5.2.3. investisiya məsləhətlərinin verilməsi;
    - 4.5.2.4. mikro iqtisadiyyat.
- 4.6. Attestasiya imtahanının proqramının hazırlanması və keçirilməsi Komitə tərəfindən həyata keçirilir.

## **5. Attestasiya komissiyasının təşkili və fəaliyyəti**

5.1. Attestasiyanı Komitə tərəfindən təşkil olunmuş və daimi əsaslarla fəaliyyət göstərən mərkəzi attestasiya komissiyası (bundan sonra- Komissiya) həyata keçirir. Komissiya 5 (beş) nəfərdən az olmamaqla tək sayda Komitənin əməkdaşları sırasından Komitə sədrinin əmri ilə yaradılır.

**5.2.** Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən attestasiyanın keçirilməsi üçün İdarənin rəhbərinin əmri ilə İdarənin 3 (üç) əməkdaşından ibarət Yerli attestasiya komissiyası yaradılır.

**5.3.** Attestasiya komissiyasının fəaliyyətinə Komissiya sədri rəhbərlik edir. Mərkəzi attestasiya komissiyasının sədri hər iki komissiyanın fəaliyyətini əlaqələndirir və onlara ümumi rəhbərliyi həyata keçirir.

**5.4.** Komissiyanın iclaslarında komissiyanın 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

**5.5.** Komissiya attestasiyanın keçirilməsini təmin edir və aşağıdakı vəzifələri həyata keçirir:

**5.5.1.** ixtisas şəhadətnamələri üzrə attestasiya imtahanlarını keçirmək;

**5.5.2.** attestasiya meyarlarını müəyyən etmək;

**5.5.3.** attestasiya suallarının hazırlanması,

**5.5.4.** attestasiya imtahanının davam etmə müddətini müəyyən etmək;

**5.5.5.** attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;

**5.5.6.** attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;

**5.5.7.** komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;

**5.6.** Yerli attestasiya komissiyası Naxçıvan Muxtar Respublikası ərazisində investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə əlaqədar attestasiyanın keçirilməsini təmin edir və aşağıdakı vəzifələri həyata keçirir:

**5.6.1.** attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;

**5.6.2.** ixtisas şəhadətnamələri üzrə attestasiya imtahanlarını keçirmək;

**5.6.3.** attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;

## **6. Attestasiyanın keçirilməsi və qiymətləndirilmə**

**6.1.** Attestasiyadan keçmək istəyən şəxslər tərəfindən Komitəyə, Naxçıvan Muxtar Respublikası ərazisində attestasiyadan keçmək üçün isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə (bundan sonra – İdarə) aşağıdakı sənədlər təqdim edilməlidir:

**6.1.1.** attestasiyadan keçmək üçün ərizə-anket (Əlavə № 1);

**6.1.2.** namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- 6.1.3.** namizədin ali təhsili haqqında sənədin surəti;
- 6.1.4.** namizədin 2 (iki) ədəd 4x6 ölçüdə rəngli fotosəkli;
- 6.1.5.** namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə və qiymətli kağızlar bazarında insayd ticarəti və ya sui istifadə ilə bağlı hüquqpozmalar barədə məsuliyyətə cəlb olunmamasına, qiymətli kağızlar bazarında müəyyən vəzifəni tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrumetmə barədə məhkəmə qərarı olmamasına dair ərizə (Əlavə №2);
- 6.1.6.** məhkumluq barədə arayış.
- 6.2.** Hüquqi şəxs tərəfindən işçisinin ixtisas şəhadətnaməsini alması üçün müraciət edildikdə bu Qaydanın 6.1-ci bəndində göstərilən sənədlərdən əlavə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini də təqdim etməlidir.
- 6.3.** Təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq olmadıqda, müraciət edildikdən sonra 30(otuz) iş günü ərzində attestasiya Komitə tərəfindən təşkil olunur. Attestasiyanın yeri və keçirilmə tarixi haqqında məlumat namizədə attestasiyanın keçirilməsinə 5 (beş) iş günü qalmış Komitə tərəfindən yazılı və ya elektron şəkildə bildirilir.
- 6.4.** Attestasiyadan keçmək üçün təqdim edilən sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə ərizəçiyə 15 (on beş) iş günü müddətində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün Komitə tərəfindən rəsmi bildiriş göndərilir.
- 6.5.** Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir.
- 6.6.** Attestasiya üzrə test imtahanı 75 sualdan ibarətdir.
- 6.7.** Hər bir attestasiya sualı yalnız biri tam doğru olmaqla 4 (dörd) cavab variantına malikdir.
- 6.8.** Attestasiya üzrə cavabların yoxlanılması avtomatlaşdırılmış test sistemi tərəfindən müəyyən olunur.
- 6.9.** Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:
- 6.9.1.** düzgün cavab 3 (üç) bal;
- 6.9.2.** səhv cavab – 1 (mənfi bir) bal;
- 6.9.3.** cavablandırılmamış 0 (sıfır) bal.
- 6.10.** Attestasiyanın nəticələri avtomatlaşdırılmış sistemin müvafiq çıxarışı əsasında dərhal elan edilir və iştirakçıya həmin çıxarış təqdim edilir.
- 6.11.** Attestasiya üzrə 169 bal toplamış namizəd attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Attestasiyanın nəticələri haqqında mərkəzi və ya yerli attestasiya komissiyası tərəfindən protokol tərtib edilir və azı 3 (üç) komissiya üzvünün iştirakı ilə qərar qəbul olunur. Yerli attestasiya komissiyası tərəfindən attestasiyanın nəticələri üzrə qəbul olunmuş qərarın surəti 3 (üç) iş günü ərzində İdarə tərəfindən mərkəzi attestasiya komissiyasına təqdim edilir.

**6.12.** Attestasiyanın nəticələrinə əsasən minimum keçid balını və ya daha yüksək bal toplamış şəxsə Komitə tərəfindən 5 (beş) iş günü ərzində müvafiq ixtisas şəhadətnaməsi verilir.

**6.13.** Attestasiya keçirilən zaman ərizəçinin xüsusi və ya məlumat xarakterli ədəbiyyatdan, rabitə vasitələrindən və hər hansı məlumat daşıyıcılarından istifadə etməsinə, habelə imtahan vaxtı digər ərizəçilərlə məsləhətləşməsinə, ünsiyyət qurmasına və attestasiyanın keçirildiyi otağı müvəqqəti tərk etməsinə yol verilmir. Bu tələblərə riayət etməyən ərizəçinin attestasiyası dayandırılır və attestasiyadan keçməməsi haqqında qərar qəbul olunur.

**6.14.** Attestasiyanın keçirildiyi yerdə müvafiq komissiyanın üzvlərindən və attestasiyadan keçən şəxslərdən başqa digər şəxslərin olmasına yol verilmir.

**6.15.** Ərizəçi attestasiyanın nəticəsi barədə qəbul olunmuş qərarla razılaşmadıqda, Komitəyə 7 (yeddi) iş günü ərzində apellyasiya şikayəti ilə müraciət edə bilər. Apellyasiya şikayətinə 15 (on beş) iş günü ərzində baxılır və müvafiq qərar qəbul olunur. Qəbul olunmuş qərar haqqında məlumat yazılı surətdə 5 (beş) iş günü ərzində ərizəçiyə bildirilir.

**6.16.** Test üzrə cavablar məqbul hesab edilmədikdə 3 (üç) aydan sonra, attestasiyaya gəlmədiyi halda isə 4 (dörd) aydan sonra ərizəçi attestasiyadan keçmək üçün yenidən müraciət edə bilər.

## **7. İxtisas şəhadətnaməsinin verilməsi**

**7.1.** İxtisas şəhadətnaməsinə əldə etmək üçün fiziki şəxs ixtisas şəhadətnaməsinin alınması üçün keçirilən müvafiq test imtahanını uğurla keçməlidir.

**7.2.** Komitə tərəfindən, fiziki şəxs ixtisas şəhadətnaməsinin alınması üçün keçirilən müvafiq test imtahanını uğurla keçdikdən sonra bu Qaydanın 9.2-ci bəndində nəzərdə tutulan hal mövcud olmadıqda ixtisas şəhadətnaməsi verilir.

**7.3.** İxtisas şəhadətnaməsində ixtisas şəhadətnaməsinin növü qeyd olunmalıdır.

## **8. İxtisas şəhadətnaməsinin qüvvədə olma müddəti**

- 8.1.** İxtisas şəhadətnaməsi müddətsiz verilir.
- 8.2.** İxtisas şəhadətnamələrinin uçotu Komitə tərəfindən aparılır.
- 8.3.** İxtisas şəhadətnaməsinə malik olan şəxs investisiya xidmətlərini (əməliyyatlarını) göstərən investisiya şirkəti ilə əmək müqavilə bağladıqdan sonra 10 (on) iş günü ərzində Komitəyə və ya müvafiq olaraq İdarəyə həmin investisiya şirkəti tərəfindən təsdiq edilmiş arayış təqdim etməlidir. İxtisas şəhadətnaməsinə malik olan şəxs iş yerini dəyişərsə 10 (on) iş günü ərzində Komitəyə və ya müvafiq olaraq İdarəyə bu barədə məlumat verməlidir.

## **9. İxtisas şəhadətnaməsinin ləğv edilməsi**

- 9.1.** Komitə tərəfindən verilmiş ixtisas şəhadətnaməsi aşağıdakı hallarda ləğv edilir:
  - 9.1.1.** şəhadətnamə yanlış və ya təhrif olunmuş məlumatların təqdim edilməsi ilə əldə edildikdə;
  - 9.1.2.** ixtisas şəhadətnaməsinin sahibi “Qiyətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsi ilə müəyyən edilmiş sui-istifadə hallarına yol verdikdə;
  - 9.1.3.** ixtisas şəhadətnaməsinin sahibi həmin ixtisas üzrə 3 (üç) il ərzində ixtisas şəhadətnaməsinin növünə uyğun olan xidmətləri (əməliyyatları) yerinə yetirmədikdə.
- 9.2.** Bu Qaydanın 9.1.3.-cü bəndi istisna olmaqla ixtisas şəhadətnaməsi ləğv edilmiş şəxs ixtisas şəhadətnaməsinin ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi tarixdən hesablanaraq üç il ərzində yeni ixtisas şəhadətnaməsi ala bilməz.



**“İnvestisiya xidmətlərinin (əməliyyatlarının həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”na**

**Əlavə № 1**

<b>Fiziki şəxslər haqqında məlumatlar</b>		
Adı		
Soyadı		
Ata adı		
Doğum tarixi: (gün,ay,il)		
Cinsi:	<input type="checkbox"/> Kişi	<input type="checkbox"/> Qadın
Vətəndaşlığı		
<b>Şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat</b>		
Azərbaycan Respublikasının vətəndaşları üçün	Şəxsiyyət vəsiqəsinin nömrəsi və seriyası:	Şəxsiyyət vəsiqəsinə verən orqanın adı və verildiyi tarix (gün, ay, il):
Azərbaycan Respublikasının vətəndaşı olmayanlar üçün	Pasport nömrəsi:	Vaxtının bitdiyi tarix:
	Verildiyi ölkə:	
	Azərbaycan Respublikasında qalma müddəti (başlama və bitmə):	
	Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəniz varmı? <input type="checkbox"/> Xeyr <input type="checkbox"/> Bəli	
<b>Əlaqə vasitələri</b>		
Qeydiyyatda olduğu ünvan(şəhər, rayon, ev, küçə göstərməklə):		
Faktiki yaşadığı ünvan (qeydiyyatda olduğu ünvanda yaşamırsa):		
Elektron poçt ünvanı:		
Əlaqə nömrələri	Mob:	
	Ev:	
	İş:	

<b>Təhsili haqqında məlumat</b>					
Bitirdiyiniz təhsil müəssisəsinin adı		İxtisas	Bitirmə tarixi	Ali təhsilin səviyyəsi(bakalavr, magistr, doktorantura)	
<b>Qiyətli kağızlar bazarında əmək fəaliyyəti haqqında məlumat</b>					
Qiyətli kağızlar bazarında əmək fəaliyyəti ilə məşğul olmusunuzmu?			<input type="checkbox"/> Xeyr <input type="checkbox"/> Bəli(növbəti cədvəl doldurun)		
Başlama tarixi	Bitirmə tarixi	İşə götürən təşkilatın adı, müvafiq şəxsin adı və tutduğu vəzifə	Fəaliyyət növü	Tutduğu vəzifə	

<b>Müraciət barədə məlumat</b>		
İxtisas şəhadətnaməsinin alınması üçün kim tərəfindən müraciət olunur:	<input type="checkbox"/> Fərdi doldurun)	<input type="checkbox"/> Hüquqi şəxs (növbəti xananı)
İnvestisiya şirkətinin adı, lisenziyasının nömrəsi, verilmə tarixi		
Müraciət edilən ixtisas şəhadətnaməsinin növü: <input type="checkbox"/> Sırası <input type="checkbox"/> Rəhbər		
İxtisas şəhadətnaməsinin növü		
Növ: <input type="checkbox"/> A <input type="checkbox"/> B <input type="checkbox"/> C	Bu tarixədək Azərbaycan Respublikası ərazisində ixtisas şəhadətnaməsi alınması üçün müraciət olunubmu? <input type="checkbox"/> Bəli <input type="checkbox"/> Xeyr	İxtisas şəhadətnaməsinin alınması üçün keçirilən attestasiyanın nəticəsi: <input type="checkbox"/> Keçməmişəm. <input type="checkbox"/> Keçmişəm <i>(keçdiyiniz tarixi və ixtisas şəhadətnaməsinin nömrəsini qeyd edin)</i>

**Qiymətli kağızlara dair hüquqlar barədə məlumat**

Ərizəçi bu ərizənin verildiyi tarixdən əvvəlki 12 ay ərzində birbaşa və ya dolayı yolla öz hesabına Azərbaycan Respublikası ərazisində fond birjasında listing olunan qiymətli kağızları almış/satmışdır mı (qohumları üçün/adından öz hesabına öz tərəfindən təyin edilmiş şəxslər vasitəsilə alışlar/satışlar daxil olmaqla)?

Xeyr  Bəli (növbəti cədvəli doldurun)

Qiymətli kağızların adı	Qiymətli kağızların sayı	Qiymətli kağızların təsviri	Qiymət	Əldə etmə/ sərəncam	Digər	Razılaşma tarixi

Ərizəçi hər hansı digər hüquqi şəxsdə rəhbər vəzifə tutur mu?

Xeyr  Bəli (növbəti cədvəli doldurun)

Hüquqi şəxsin adı	Təsis edildiyi yer	Fəaliyyət istiqaməti	Tutduğu vəzifə	Təyin edilmə tarixi (gün ay il)

Ərizəçi qiymətli kağızlar bazarında fəaliyyət göstərən hüquqi şəxsin iştirakçısıdır mı?

Xeyr  Bəli (növbəti cədvəli doldurun )

Hüquqi şəxsin adı	Təsis edildiyi yer	Fəaliyyət istiqaməti	Pay faizi

**Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm.**

Ad:	İmza:	Tarix:
-----	-------	--------

***“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”na***

**Əlavə № 2**

**Ə R İ Z Ə**

---

(soyadı, adı, atasının adı)

---

---

Aşağıdakı faktların olmadığını təsdiq edirəm:

- mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edilmə;
- qiymətli kağızlar bazarında insayd ticarəti və ya sui-istifadə ilə bağlı hüquqpozmalar barədə məsuliyyətə cəlb edilmə;
- qiymətli kağızlar bazarında müəyyən vəzifəni tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmə qərarı.

---

(imza)

---

(imzanın tarixi)